

AZƏRBAYCANDA Aİ TƏRƏFİNDƏN MALİYYƏLƏŞƏN LAYİHƏ VƏ PROQRAMLAR

Aprel – May 2015

TƏHSİL

"Ali təhsil sisteminin Avropanın Ali Təhsil Məkanına daha çox uyğunlaşması üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə Dəstək" adlı Tvinning layihəsi (Finlandiya/Estoniya) üzrə müqavilə may ayında imzalanmışdır. Məqsəd Bolonya ilə bağlı siyasətlərin hazırlanmasında TN və təhsil sahəsində digər əsas qurumların potensialını artırmaqdır. İcra müddəti 24 ay, cəmi büdcəsi 1.3 milyon AVRO olan layihə 2015-ci ilin sentyabr ayında həyata keçirilməyə başlayacaqdır.



16 aprel tarixində Aİ tərəfindən maliyyələşdirilmiş və İqtisadi Sosial və İnkişaf Mərkəzi (İSİM) tərəfindən həyata keçirilmiş "Səmərəli məktəbəqədər və ibtidai məktəb xidmətləri üçün məktəb büdcəsinin hazırlanması və xərclənməsində kənd və şəhərlərdə vətəndaşların pilot iştirakı" layihəsinin yekun iclası keçirilmişdir. Layihənin məqsədi Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının və yerli icmaların regionlardakı məktəbəqədər və ibtidai məktəblərdə büdcənin hazırlanması və xərclənməsi proseslərindəki iştirakını artırmaq olmuşdur.

ƏDLİYYƏ

17 aprel tarixində Aİ tərəfindən maliyyələşdirilən Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində yuvenal ədliyyə sistemində islahatların qanunla münaqişədə olan uşaqlara təsirinin qiymətləndirilməsi (2006-2012) "Uşaqlar üçün Ədliyyəyə" mövzusunda keçirilmiş dəyirmi masada təqdim edilmişdir.

Avropa İttifaqının Brüsseldəki Baş Qərargahı Ədliyyə Sahəsində İslahatlara Dəstək Proqramı (büdcə yardımı) çərçivəsində yekun (ikinci) dəyişən tranş və birinci dəyişən tranşın yenidən qiymətləndirilmiş məbləği üzrə (müraciət edilmiş cəmi € 8,060,000 məbləğindən) € 4,725,000 məbləğində vəsaitin ayrılmasına icazə vermişdir.



KƏND TƏSƏRRÜFATI VƏ KƏND YERLƏRİNİN İNKİŞAFI

Avropa İttifaqının Brüsseldəki Baş Qərargahı **Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafına Bütçə Dəstəyi Proqramı** çərçivəsində (müraciət edilmiş cəmi € 9.5 milyon məbləğindən) € 3.25 milyonun, yəni ikinci tranş çərçivəsində € 1.25 milyon, üçüncü tranş çərçivəsində isə € 2 milyonun ayrılmasına icazə vermişdir.



29 aprel tarixində Yerli İdarəetməyə Yardım İctimai Birliyi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən **"Kənd Turizminə Dəstək"** layihəsi çərçivəsində Lerik rayonu, Relax İstirahət Mərkəzində "Şəhər Görüşü" (Town-Hall Meeting) keçirmişdir. Tədbirin keçirilməsində məqsəd Lerik rayonunun turizm imkanlarını, ehtiyaclarını, prioritetlərini müzakirə etmək olmuşdur. Aparılan fikir mübadiləsi hədəf bələdiyyələr üçün hazırlanacaq 2 illik Turizm İnkişaf

Strategiyasında nəzərə alınacaqdır. Oxşar tədbir layihənin digər hədəf rayonlarında da keçiriləcəkdir.

4 may tarixində Aİ-nin maliyyələşdirdiyi **Kənd Yerlərinin Dirçəlməsi** Layihəsi çərçivəsində maliyyələşən QHT tərəfdə təşkilatlarının əlaqələndirmə iclası təşkil edilmişdir. Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin, Oksfam Azərbaycan, ÜMİD, Azərbaycan Mikro-Maliyyə Assosiasiyası, Aqrar-İnformasiya Mərkəzi, Yerli İdarəetməyə Yardım Təşkilatı və İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələrinin iştirakı ilə görüş Bərdə rayonunda keçirilmişdir. Məqsəd layihə uğurları barədə hamını məlumatlandırmaq və təcrübə mübadiləsi aparmaq olmuşdur.



SOSIAL MÜDAFİƏ

Cəmi bütçəsi 1.3 milyon AVRO olan 24 aylıq **"Azərbaycanda sosial xidmətin göstərilməsinin inkişafı"** adlı **Tvinninq layihəsi (Avstriya)** 1 iyun 2015-ci ildən həyata keçirilməyə başlayacaqdır. Layihənin məqsədi qanunvericilik və institusional inkişaf və potensial quruculuğu vasitəsilə adekvat keyfiyyətdə sosial xidmətlərin göstərilməsi üçün əsas parametrlərin qurulmasıdır.

"Əlilliyi olan Şəxslərin Tibbi-Sosial Reabilitasiyası məqsədilə Sistemin İnkişaf etdirilməsi üçün Əmək və Sosial Müdafiə Nazirliyinin Dəstəklənməsi" adlı 24 aylıq

müddəti və 1.1 milyon AVRO büdcəsi olan Tvinning layihəsi (**Fransa/Almaniya**). İlin sonunadək davam edəcək təlim sessiyaları cari ilin mart ayında başlamışdır. Pilot mərkəzlər, ƏƏSMN və QHT-lər təlim sessiyalarına cəlb olunmuşlar. May ayında Almaniya təlim səfəri keçirilmişdir ki, təlimdə əlilliyi olan insanlara qayğı göstərilməsi ilə bağlı bütün proses əsas tədqiqat hədəfi olmuşdur. Beynəlxalq qiymətləndirmə və monitorinq standartlarına çatmaq üçün mövcud məlumatların təfərrüatlı təhlili aparılmış, hesabatvermə öhdəlikləri və monitorinq sistemi öyrənilmiş, zəruri məlumatlar, metodologiya, beynəlxalq səviyyədə mövcud məlumat və tədqiqatlara dair tövsiyələr verilmişdir.

11-22 may tarixlərində "**Azərbaycan Respublikasının sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət pensiya fondlarının təsis edilməsi, onların fəaliyyətinin tənzimlənməsi üçün hüquqi çərçivənin inkişaf etdirilməsi sahəsində Dövlət Sosial Müdafiə Fonduna Dəstək**" adlı Tvinning layihəsi çərçivəsində (**Latviya/Almaniya**) (müddəti 18 ay, büdcə 750 min AVRO) Latviya Respublikasının Rifah Nazirliyindən və Almaniyanın Sosial Təhlükəsizlik Siyasəti və Tədqiqatı Assosiasiyasından olan ekspertlər Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları ilə birgə işləmişlər. Missiyanın məqsədi pensiya sisteminin könüllü maliyyələşən komponenti və qeyri-dövlət pensiya qurumları üçün qanunvericiliyin işlənməsi prosesini başlamaq olmuşdur. Maliyyələşən element və qeyri-dövlət pensiya qurumları üçün qanunvericilik DSMF-nun məsul əməkdaşları ilə birlikdə eyni vaxtda hazırlanacaq, ingilis və azərbaycan dillərində yazılacaqdır.

DİGƏR MƏSƏLƏLƏR



27-28 aprel tarixlərində Aİ tərəfindən maliyyələşdirilən, GİZ təşkilatı tərəfindən Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə əməkdaşlıqda həyata keçirilən "Aİ məsələlərinə diqqət yönəltməklə Dövlət Qulluğunda təlim potensialının dəstəklənməsi" layihəsi çərçivəsində iki günlük "**Təlimə olan ehtiyacların qiymətləndirilməsindən təlim proqramının layihələşdirilməsinədək**" adlı təlim proqramı təşkil edilmişdir. Təlimdə

bir sıra dövlət qurumlarının kadr resursları şöbəsinin əməkdaşları bir yerə toplaşaraq, dövlət qulluqçularının təlimə olan ehtiyaclarını müzakirə və təhlil etmişlər.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Avrasiya Rəqabət Proqramı, Avropa Komissiyası və Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Avropa Təlim Fondu (ETF) ilə birlikdə **Kiçik və Orta Sahibkarlığın Dəstəklənməsi Aktının (SBA) Qiymətləndirməsi 2015** ilə bağlı İştirakçı Tərəflərin məsləhətçi xarakterli Dəyirmi Masa İclasını təşkil etmişdir. İclas **19 may** tarixində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın İnkişafı Siyasəti Şöbəsində keçirilmişdir. SBA İştirakçı Tərəflərin İclasının keçirilməsində məqsəd SBA üzrə cari qiymətləndirmə

zamanı əldə edilmiş ilkin məlumatları təqdim etmək, təhlildə olan potensial uyğunsuzluqları müzakirə edib, əldə olunan məlumatları təsdiq etmək olmuşdur.

21 may tarixində Avropa İttifaqı və Dövlət Gömrük Komitəsi "**Mühüm idman yarışlarında sərnişinlərin və yüklərin keçidinin idarə olunması**" adlı iki günlük **TAİEX** seminarını işə salmışdır. Məqsəd *ilk Avropa Oyunlarına* hazırlıqla bağlı gömrük və hava nəqliyyatı məmurlarına sərnişin və yüklərin keçidinin idarə olunmasında Gömrük Komitəsini dəstəkləmək olmuşdur. Gömrük və hava nəqliyyatı əməkdaşları seminarın iştirakçıları olmuşlar.



26-27 may tarixlərində **Şərqi Avropa və Cənubi Qafqazda Sığınacaq Sistemlərinin Keyfiyyət Təşəbbüsü Layihəsinin** yekun konfransında ŞT ölkələrindən, Almaniya, Polşa, Rumıniya və İsveçrədən olan miqrasiya əməkdaşları Kiyevdə bir araya gəlmişlər. Büdcəsi 2.5 milyon Avro olan layihə çərçivəsində sığınacaq sahəsi üzrə hökumətin məmurları üçün 100-dən artıq regional konfrans, birgə təlim, tədris səfərləri və fərdi təlim tədbirləri keçirilmiş, iştirakçı ölkələrə yardım göstərilmişdir. Refworld (www.refworld.org.ru) sisteminin Rus versiyasının işə salınması ilə mənşə ölkələrində olan vəziyyət barədə son, təfərrüatlı və qərəzsiz məlumata dair tələbat ödənməmişdir. 2013-cü ilin dekabr ayından başlayaraq Rus dilində 10,000-dən artıq sənəd, o cümlədən böyük hesabat toplusu, siyasi təlimat, memorandum, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları, Avropa İttifaqının sığınacaq sahəsində qaydalar toplusu və müvafiq milli qanunvericilik internet sahifəsinə yüklənmişdir.

27 may tarixində Azərbaycanda **İnstitusional Quruculuq sahəsində Konfrans** keçirilmişdir. Konfransın keçirilməsində məqsəd potensial benefisiar qurumları və digər iştirakçı tərəfləri Aİ-nın Tvinning, TAİEX və SİQMA kimi İnstitusional Quruculuğu (İQ) Alətlərinin icrası, onların Azərbaycandakı konkret nailiyyətləri ilə bağlı məlumatlandırmaq, eləcə də onların diqqətini İQ layihələri və tədbirlərində iştirak etməklə əldə olunacaq imkan və faydalara cəlb etmək olmuşdur.

Ədliyyə və kənd təsərrüfatı sahəsində **Aİ tərəfindən maliyyələşən Azərbaycana büdcə yardımı** ilə bağlı **video film** hazırlanmışdır (təxminən 10 dəqiqəlik) ki, 14 may tarixində keçirilmiş Avropa Günü tədbirində nümayiş etdirilmişdir:

<https://www.youtube.com/watch?v=eojR9uQU2w4>

Filmin daha qısa versiyası kənd təsərrüfatı və
<https://www.youtube.com/watch?v=fSXnF6M37nM>

Ədliyyə sahəsi üzrə:
<https://www.youtube.com/watch?v=7OTnKINj6Eo>

04 / 2015 - EU projects in Azerbaijan

